

Əmrirova Yaqut

AMEA Tarix institutun böyük elmi işçisi

## APREL İŞĞALINDAN SONRA AZƏRBAYCAN MÜHACİRLƏRİNİN TÜRKİYƏDƏ FƏALİYYƏTİ

**Acar sözlər:** Azərbaycan, Türkiyə, Azərbaycan mühacirəti, bolşeviklər, Aprel işğali  
**Key words:** Azerbaijan, Turkey, Azerbaijani migration, the Bolsheviks, the April occupation.  
**Ключевые слова:** Азербайджан, Турция, азербайджанская эмиграция, большевики, апрельская оккупация

Məlum olduğu kimi, AXC parlamentinin hakimiyyyətin bolşeviklərə təhvil verilməsi haqqında 27 aprel 1920-ci il tarixli qərarına və əldə olunan razılığa əsasən Cümhuriyyət dövründə dövlət idarəciliyində mühüm vəzifələr tutan şəxslərə qarşı bolşeviklər hər hansı siyasi-hüquqi cəzalar tətbiq etməmək haqqında öhdəlik götürmüdürlər. Lakin bolşevik rejimi öz vədлərinə emal etməyərək, siyasi rəqiblərinə qarşı ən sərt təqiblərə və təzyiqlərə əl atmış, nəticədə minlərlə vətənpərvər öz doğma vətənini tərk edərək, mühacirətə getməyə məcbur olmuşdu.

Xaricə getmiş azərbaycanlı mühacirətin əksəriyyəti Türkiyədə məskunlaşmağa məcbur olmuşdur. Bu zaman yeni yaranmış TBMM hökumətinin bolşeviklərlə münasibətlərə üstünlük vermesi, mühacirələrin daha çox sultan hakimiyyyəti ətrafında toplanmasına və yaxud müstəqil fəaliyyət göstərmələrinə şərait yaratmışdır.

1920-ci ildə TBMM hökumətinin apardığı statistik araşdırmalara görə, İstanbul şəhəri yaxınlığında 7 mühacir düşərgəsi var idi. Bundan başqa, İstanbulda yanısı, Türkiyənin müxtəlif şəhərlərində da Sovet hökumətinin təzyiqlərindən qəcmış çoxlu sayıda mühacirələr toplaşmışdı. 1921-ci ilin statistik göstəricilərinə əsasən İstanbulda Sovet rejimindən qəcmış mühacirələrin sayı 75000 nəfər idi. Digər mənbəyə görə isə 1921-ci ilin mayına qədər TBMM-in nəzarət etdiyi ərazidə sovetlərdən qaçan mühacir orduşunun sayı 175000 nəfərə çatırı. Onlardan bəzi şəhərlərde müxtəlif ölkələrə viza almış, 115000-i isə Türkiyədə qalmadqa davam etmişdir [7, 1927, 17 iyun].

Bu zaman Nümayəndəliyə Qafqaz “Çeka” (Çərzviçənni Komitə – Fövqəladə Komitə – Y.Ə.) rəhbəri Məgilyovski, Milli təhlükəsizliyi idarəsi rəisi Beriya və Lordkipanidzenin ortaq hazırladıqları 1922-ci il avqust tarixli “bölgədə vəziyyət” adlı məqaləsində Azərbaycandan gedən mühacirələrin böyük hissəsinin İranda və Türkiyədə yerləşdiklərini, ingilislər və fransızların isə onlardan öz məqsədləri üçün istifadə etdiklərini bildirirdilər.

Bəzə vəziyyətdə bolşevik hökumətinin TBMM-lə siyasi sahədəki əməkdaşlıq istiqamətlərindən biri də həm Anadoluda, həm də Azərbaycan və Sovet Rusiyasının ərazisində yerləşmiş və fəaliyyəti qarşı tərəfə yönəlmüş təşkilatların və onların fəallarının zərərsizləşdirilməsi olmuşdur.

Ancaq etiraf edilməlidir ki, ilk vaxtlarda azərbaycanlı mühacirələr Anadolu hökuməti tərəfindən heç də ciddi təzyiqlərlə üzülməmiş, hətta, TBMM hökuməti tərəfindən himaya də edilmişdir. Lakin bu himayənin edilməsində məqsəd, heç də bu mühacirələrden Sovetlərə qarşı istifadə etmək olmamış, sadəcə Anadolu türklərinin, qacqın düşmüş azərbaycanlı qardaşlarını dəstəkləməsi, onlara yardımələr etməsi şəklinde özünü bürüza vermişdir.

Bu zaman, müxtəlif təşkilatlarda birləşən mühacirələrin əksəriyyəti İstanbul, Samsun, Trabzon, Qars kimi böyük şəhərlərdə yerləşirdi ki, onları da fəaliyyəti RSFSR və Sovet Azərbaycan hökumətinə qarşı yönəlmədi. Ona görə də mütəmadi olaraq Sovet Azərbaycanı kommunist hökuməti ilə TBMM hökuməti arasında müzakirə edilən məsələlərdən biri də, aprel işğalından sonra mühacirət etməyə məcbur olan müsavatçı xadimlərin və millətçi təşkilatlarının qadağan edilməsi olmuşdur.

Azərbaycanlı mühacirələr TBMM ərazisində müxtəlif şəhərlərdə təşkilatlanaraq, bolşeviklərə qarşı mübarizələrini davam etdirirdilər. Belə mühacirələrən bir qrupu Qarsda türk əsgəri birləşkili “İzçilər” təşkilatını qurmuşdular. Bu zaman Qarsda sovetlərə qarşı əks fəaliyyətlərinə başında Cahangir bəy Şıxlinski durdurdu. O, 1923-cü ildə Güney Qafqaz ÇK-si tərəfindən Azərbaycan sərhədlərində çıxarılmışdı. Təşkilatın məqsədi mühacirələr yardım etmək, Azərbaycandan gələn xəbərləri toplamaq və Sovet rəsmilərinin Türkiyəyə qarşı siyasetini təqib etməkdən ibarət olmuşdur. Bu

dövrde Azərbaycan Sovet təhlükəsizlik orqanlarının apardıqları araşdırmalara görə TBMM-in Bakıda türk səfiri Məmdəh Şövkət bay də, mühacirələrə gizli olaraq məlumatlar ötürülmüşdür. O, Bakıdan getdikdən sonra isə bu işi Bakıda TBMM səfirinin müavini Firidun bay davam etdirmiş, hətta məlumatların mühacirələrə çatdırılmasında tacirlərin də rolundan istifadə olunmuşdur.

Bundan başqa Trabzonda yerləşmiş mühacirələr Qafqazdan gələn köçkünləri bir yerə toplayaraq, onlara kömək etmək üçün bir xeyriyyə cəmiyyəti da qurmuşdular.

TBMM hökuməti Türkiyədə mühacirələrə nəzarət edə bilmək üçün onlara müvəqqəti vətəndaşlıq statusu veriləmisi haqqında bir sıra qərarlar qəbul etmişdi. Belə ki, TBMM-in 12 dekabr 1920-ci il tarixli qərarla İran və Azərbaycandan Vana gəlməş köçkünlərə yerleşmək üçün torpaqlar veriləmisi qərara alınmışdır [9].

TBMM hökuməti 1921-ci il mayın 4-də Azərbaycandaki siyasi şərait üzündən Anadoluya gələn mühacirələrə vətəndaşlıq statusu verilməsi haqqında yeni bir qərar qəbul etmişdir [9].

Lakin, sonradan Sovet Rusiyası ilə aparılan müzakirələrin nəticəsi olaraq, TBMM hökuməti bu insanlara vətəndaşlıq vermək məsələsində tələsməmək xəttini əsas götürmüştü. Sovet hökuməti mühacirələrin yerləşdikləri ölkələrdən onları geri qaytarmağı tələb etdi. Bu məsələ TBMM-də də böyük müzakirələrə səbəb olmuş, 19 fevral 1922-ci il tarixli iclasda mühacirələrin bolşeviklərə qarşı olduğu vurğulanaraq, hələlik vətəndaşlığı qəbul edilməmələri qərarı qəbul edilmişdir [288]. Bu zaman Türkiyədə yerləşən Azərbaycan mühacirələri, bolşeviklərin təzyiqində canlarını qurtararaq, dəst Anadoluda ərazisində sığınacaq tapmış, gələcək taleplerinin necə olacağını bilmədən gözləməkdə və çəqin vəziyyətdə, məlumatı qalmaqdə idilər.

Azərbaycan bolşevik hökuməti də mərkəzin qərarlarına əsasən, mühacirətə fəaliyyət göstərənlərə təhlükə mənbəyi kimi baxırdı. Ona görə də Sovet Azərbaycanı hökuməti qarşılıqlı münasibətlərde, belə mühacirələrin fəaliyyətlərinin qadağan edilməsi və ya Anadolu ərazisindən çıxarılması tələbi ni TBMM hökumətindən də tələb edirdilər. İbrahim Əbilov da Türkiyəyə səfər kimi yola düşən zaman, şəhərlərdə yerləşən belə insanlarla çox qarşılaşmışdı. O, Mustafa Kamalla da görüşü zamanı, bolşevik ideologiyasına dayanaraq, belə təşkilat və insanların Türkiyə üçün çox təhlükəli olduğunu, onu inandırmağa çalışmışdı. Mustafa Kamal Kazım Qarabəkir paşa yazardığı məktubunda mühacir olan yeni zabitlərin hamisini qəbəbhəsinə göndərmək haqqında talimat vermişdir. Əsliндə bu əmər yalnız mühacir hərbiçilərə şamil edilmişdi.

Sovet Azərbaycanının təmsilçisi İbrahim Əbilov bir məktubunda bu barədə belə yazdır: “Türkiyə ərazisində mühacirələrin sayı həddindən artıq çoxdur. Belə ki, hətta əvvələr Azərbaycanda fəaliyyət göstərən Nuru paşanın özü də indi mühacirələrden ibarət yeni bir təşkilat ortaya çıxarmışdır [3, 190].

Göründüyü kimi, İbrahim Əbilov mərkəzin verdiyi təlimatlara uyğun şəkildə hərəkət etmiş, yerli şəraiti, mühacirələrin dənə çox yerləşdikləri şəhərlərə öyrəndikdən sonra, Anadolu bölgəsində Azərbaycandan və Naxçıvandən gələmiş mühacirələrin çox olduğu qərb bölgəsində konsulluqlar açmağı sovet rəsmilərinə məktub vasitəsi ilə təklif etmişdir [5, 12-13]. Bu təklif qəbul edilmiş, nəticədə Türkiyədə yeni nümayəndəliklər açılmışdır. Yeni açılmış nümayəndəliklərin qarşısında qoyulan məsələlərdən biri də mühacirələr iş məsələsi olmuşdur.

Amma TBMM hökuməti azərbaycanlılarla bağlı qərarların verilməsində daim ehtiyatlı hərəkət etmişdir.

Mustafa Kamal isə bir gənc həkimlə səhəbətində bu məsələyə toxunaraq demişdi: “bizim bu dostumuzun (SSRİ-nin) idarəciliyində dili bir, inancı bir, özü bir qardaşımız vardır. Onlara arxa durmağa hazır olmalıyıq! ... [6, 31]. Əsliндə Mustafa Kamal hökuməti Türkiyədə yaşayən bəzi mühacirələrin tələblərinə əsasən sovetlərə əlaqəni kəsə və münasibətlərini pisləşdirəcə id, demək olar ki, düşmən çənbərində məhv olub gedərdi. Ona görə də Mustafa Kamalın dahi siyaseti olması, tarixi gerçəklilikə əsaslanması, özünü bu amilin hayata keçirilməsindən də bürüza vermişdir.

Bu zaman Türkiyədəki sovet elçiliyinin əsas fəaliyyət istiqamətlərindən biri də Samsun, Trabzon, Qars kimi böyük şəhərlərdə toplanmış mühacirələrin qarşısını almaqdan ibarət olmuşdu. Belə ki, bu dövrde Azərbaycandan gələn mühacirələr böyük bir hissəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın general-qubernatoru olmuş Xosrov Sultanovun rəhbərliyində Trabzonda bir xeyriyyə dərnəyi yaratmış, onun təşkilat komitəsinə yerli müdafiə komitəsinin iki üzvünü də daxil etmişdilər.

Sovet Azərbaycanının TBMM-dəki səfiri İbrahim Əbilovun verdiyi xəbərlərə görə təşkilat komitəsi, dərnəyin inkişafı namına lazım olan pulu almaq üçün türk hökumətinə məktubla müraciət də etmişdir.

Başqa bir təşkilat isə Bahəddin bəyin rəhbərliyi ilə "Rəhbərlər" adı ilə Qarsda fəaliyyət göstərmışdır. Bu təşkilatın üzvlərinin eksəriyyəti "Tatar alayının" (Çar hökuməti dövründə bu diviziya "Vəhşi diviziya" adlanır - Y.Ə.) əsgərlərindən ibarət olmuşdur. Sovet orqanlarının məlumatlarına görə bu təşkilatın məqsədlərinə Anadolu ərazisində gırnələri və çıxanları izləmək, Şərq cəbhəsi qərar-gahına məlumat vermək, Türkiyənin Sovet respublikalarına qarşı harbi fəaliyyətə başlayacaq təqdir-də agent fəaliyyətlərini həyata keçirməkdən ibarət olmuşdur [2, v. 23-33].

Bu zaman Qars təşkilatına üzv olan Sovet Azərbaycanından köçən mühacirələr Şərq cəbhəsi qərargahına gedərək, onların da bu cəbhədə əsgəri xidmət etmələrini xahiş etmişdilər.

Sonradan bu mühacirələrin eksəriyyəti 6-ci süvari tūmənində qəbul edilmişdilər.

Bu zaman İ.Əbilov hadisələrin gedisindən xəbərdar idi və mərkəzin əmrinə əsasən, belə təşkilatların fəaliyyətinin dayandırılması üçün TBMM rəhbəri Mustafa Kamal və Y.Kamalla bir sıra görüşlər keçirmişdi. O, görüşlərində bildirmişdi ki, belə təşkilatlar Türkiyədə fəaliyyət göstərərək, Avropa müstəmləkəcileri ilə danışıqlar aparır və bu ərazilərin müstəmləkəcilerin nəzarəti altına keçmələri üçün fəaliyyət göstərir [1, v. 106-112].

Bu barədə Sovet tarixçisi Şamsutdinov yazdı ki, "eksinqilabçı təşkilatların pozucu, provokasiya fəaliyyətlərinə söykənən imperialistlər Türkiyə torpaqlarını əla keçirmək, Azərbaycana hücum etmək istayırlar [8, 193].

Mühacirələrin fəaliyyəti ilə bağlı İ.Əbilov N.Nərimanova yazdı: "Bəzi türk dairələri arasında "panturkist" düşüncələr gedərək artmaqdadır. Türklerin çoxu istilaçı niyyətlərindən hələ də əl çəkməmişlər və Azərbaycanın Türkiyəyə birləşdirilməsi fikrindədir...". O, fikrini belə bitirir ki, rəbibə naziri Ankarada parlamente çıxışında bildirmişdir ki, yaxın gələcəkdə burada Azərbaycanın millət vəkəllərini da görəcəkdir [1, v.106-112]. Təbii ki, o dövrə azərbaycanlı bolşeviklər bütün məktubların məxfi orqanları tərəfindən oxundunuq çox gözəl bildiklərindən belə məktubları yazmağa macbur idilər. Amma, onu da qeyd etmək lazımdır ki, bu dövrədən Azərbaycan bolşevikləri, nə də türk hökuməti, heç bir vaxt bir-birinə zərər verə biləcək addımlar atmamışlar. Biz bunun sübutunu Nəriman Nərimanovun, Behbud Şahtaxtinskinin türk rəsmiləri ilə apardıqları danışıqlar zamanı və onların fəaliyyətlərindən daha aydın şəkildə görə bilərik. Demək olar ki, sovetlərin bununla bağlı türk hökumətinə təzyiqlərinə baxmayaraq, Mustafa Kamal hökuməti 20-ci illərdə azərbaycanlı mühacirələrə bağlı heç bir ciddi tədbir görməmişdir. Məsələn, 13 iyun 1928-ci il tarixli 0554 №-li təhlükəsizlik sənədini araşdırarkən məlum olur ki, Türkiyə rəsmi orqanları Sovet hökumətinin təzyiq-lərinə rəğənən Azərbaycan mühacirələri ilə yaxınlarda maraqlanmış, onların bir sira problemlərinin həlliye yardım göstərmişlər [4, v.19-23].

Başqa bir tərəfdən məsələyə baxdıqda isə Mustafa Kamalın sovet dövlətinə və azərbaycanlı mühacirələrə münasibətdə yeritdiyi siyaset tarixi gerçəklilikə əsaslanır. Onun Sovet Azərbaycanının gələcək tələyi ilə bağlı siyaseti özünün uzaqqorunlu ilə seçilirdi. İlk əvvəl biz bunu Mustafa Kamal hökumətinin Azərbaycanın ərazi bütövülüyünə uğrunda fəal mövqeyində və xüsusi olaraq Naxçıvan məsələsinin həlliində, apardığı uğurlu siyasetindən də görürük.

Bu dövrə İbrahim Əbilov bolşevik hökumətinin rəsmisi olaraq türk hökumətindən mühacirə təşkilatlarının bağlanması tələb etmişdir. Qeyd olunduğu kimi, bu işi həyata keçirmək üçün o, əlaqədar Türkiyə rəsmilərinə mühacirələrin adları yazılmış bir siyahu da vermişdir [10, 95]. Türk hökuməti bu barədə bir sirə müzakirələr apararaq, bu təşkilatlara qarşı ciddi tədbirlər görülməcəyini və onların ləğv olunacaqını Azərbaycanın səfiri Yusuf Kamalın vasitəsi ilə məlumat vermişdir [2, v. 106-112].

Göründüyü kimi, iki ələ arasında münasibətlərin yaxşılaşması Türkiyədəki mühacirələrinə vəziyyətində müəyyən dəyişiklər yaratmış, onlar da bolşevik hökumətinə qarşı müəyyən mübarizə metodlarından istifadə etmişlər. Belə üsullardan biri də qəzet və jurnalların çapı məsəlesi idi. Bu jurnallardan sovet hakim dairələrinin on çox narahatlılığına səbəb yaranan, Azərbaycan mühacirələrinin 1923-1927-ci illərdə İstanbulda nəşr etdikləri "Yeni Qafqasiya" jurnalı idi. "Yeni Qafqasiya" jurnalının ilk nəşri 1923-cü ilin 26 sentyabr tarixində İstanbulda çıxmış [283, 39], burada mühacirələr yanaşı, həm də türk siyasetçiləri de məqalələrlə çıxış etmişlər. "Yeni Qafqasiya" jurnalının ənənəvi mövzularından biri sovet rejiminin çürüklüyünə, qəddarlığına, günahsız adamların müxtəlif

bəhanələrlə təqib, terror və sürgün edilməsinə həsr olmuşdur. Jurnalın, demək olar ki, hər nömrə-sində Azərbaycanda "eksinqilabçı", "millətçi" damğası ilə həbs olunan, cəzalandırılan insanlar haqqında məqalələr dərc olunurdu.

"Yeni Qafqasiya" jurnalında dərc edilmiş "Azərbaycanın böyük matəm" məqaləsində yazılırdı ki, bolşeviklər Azərbaycan türk Cümhuriyyətini istila etmişdir. Türk dostluğu və istiqlal şurənin arxasında hər növ hüquq və insaniyyət qanunlarını kirli əməlləri altında ceynəyen bu müsteqil qüvvə məmələkətə nə milli, nə idarə, nə də siyasi heç bir istiqlal buraxılmamışdır.

"Yeni Qafqasiya"nın tutarlı, əsaslı və tarixi faktlara söyklənən məqalələri sovet rejiminin, ideologiyasının maskasını yırtı və onun əsl simasını ifşa edirdi. Buna isə rəsmi Moskva dözmürdür. Ona görə nəşrin və ümumiyyətlə, Azərbaycan mühacirətinin Türkiyədə fəaliyyətinin dayandırılması üçün sovet hakimiyəti o dövrədə dəfələrə rəsmi diplomatik təşbbüsələr göstərmmişdir.

Başda "Yeni Qafqasiya" olaqla əsir türk və Qafqaz millətlərinin nəşrləri sovet partiya və hökumət orqanlarını ciddi narahat edir, onları qıcıqlandırır, bu çap məhsullarının ölkəyə gətirilməsinin qarşısının alınması üçün kəskin tədbirler hayata keçirirdilər. Bu sahəde SSRİ və Azərbaycan SSR-in partiya və dövlət orqanlarında işləyən daşnaklar xüsusi canfəşanlıq göstərildilər.

SSRİ Xalq Komissarları Soveti yanında Dövlət Siyasi İdarəsi rəsisiñin köməkçisi Petrosyan türk və tatar mühacirələrinin nəşrlərini, o cümlədən, ilk növbədə "Yeni Qafqasiya"nın, demək olar ki, hər nömrəsini oxuyur, müvafiq tədbir görülməsi üçün əyalət təşkilatlarına göstərislər verirdi.

O, həmin tarixli 156161/130 nömrəli digər məktubunda hamkarı Muzikanta yazdı: "Jurnalın məzmunu göz qabağındadır. Heç bir şərhə ehtiyac yoxdur. Amma qeyd olunmalıdır ki, Türkiyə hökuməti bizim təqdimata əsasən mühacirələrin fəaliyyətinin məhdudlaşdırılması üçün bir sira tədbirlər görmüşdür".

Petrosyan Muzikanta göndərdiyi 20 dekabr 1927-ci il tarixli 157774/30 nömrəli başqa bir məktubunda sevinclə xəber verirdi ki, müxtəlif mənbələrin təsdiq etdiyinə görə, Türkiyə hökumətinin sərəncamı ilə "Yeni Qafqasiya"nın nəşri dayandırılmışdır.

"Yeni Qafqasiya"nın bağlanmasından sonra isə "Azəri türk" məcməsi nəşrə başlamışdı (1 fevral 1928 - fevral 1930-cu illər). Bu məcmədə də dərc olunan yazıldarda müəlliflər bolşeviklərin siyasetini pişləyir, onu faktlara ifşa edirdilər.

Bunun ardınca 1929-1931-ci illərdə "Odlu yurd" məcməsi çap olunmuşdu. Cəmi 32 nömrəsi çapdan çıxan bu məcmənin əsas hədəfi sovetlər idi.

"Bildiriş qəzeti", "Yeşil Yaprak" məcməsi kimi mətbuat orqanlarının da əsas məqsədi Azərbaycan bolşeviklər tərəfindən istilasını açıb göstərməkdən ibarət idi. Mühacirət mətbü orqanlarında Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Mirzə Bala Məmməzdəzə kimi mühacirələr çıxışlar edirdilər. Bu zaman SSRİ təhlükəsizlik orqanlarının türk hökumətinə təzyiqləri də davam etməkdə idi.

Əhməd bəy Ağaoğlu Azərbaycanı 1918-ci ildə erməni və bolşevik istilasından xilas edən Nuru paşanın müşaviri olmuşdur. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris sülh konfransına gedərən ermənilərin fitvəsi ilə İstanbuldakı ingilis işgalçi hərbi komandanlığının tərəfindən asayışı pozmaq və ermənilərə qarşı kobudluq gənahı səbəbi ilə tutularaq Bakıraqa bələyünə salınmış, admiral Calthorpenin bölgüsündə əsasən (1-ci qrupa salınmış Ziya Gökalp, Əli bəy Əlibəy Hüseynzadə və 70 nəfərdən artıq "İttihad və Tərəqqiçilər" lə birlikdə) höbs edilərək Malta adasına sürgün edilmişdir.

Sürgündə olduğu 2 il ərzində Ə. Ağaoğlu məşhur əsəri olan "Üç mədəniyyət" yazmışdır. Bu əsər ilk dəfə 1927-ci ildə İstanbulda çap olunmuşdur [4, 12].

O, Romada azadlığı buraxıldıqdan sonra yazdığı mətbuatunda belə göstərir... O şəyə ki, mədəniyyət, hürriyyət, müsəvət deyilir, zəhərli bir yalan alçaq riyakarlıqdır ki, onların sayısında ancəq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu əsili-idarə öz yalan riyakarlığı ilə davam eladıkca bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyətə məhkəmədir" [154, 1921.19.06]. Mətbudə N.Nərimanovdan Azərbaycana gəlmək üçün şərait yaratmağı xahiş edən Əhməd bəy az sonra bu fikrindən daşınmış, Türkiyədə qalib işləməyi üstün tutmuşdur [4, 6].

Ə. Ağaoğlu 1922-ci ildə İstanbulda gəlmİŞ, Türkiyə Respublikasının yaradılmasından sonra Ankaraya köçmüŞ, bu dövlətin memarı və ilk prezidenti böyük Mustafa Kamal Atatürkün en yaxın məsləkdaşlarından olmuşdur. O, mətbuat baş müvəkkili kimi yüksək vəzifə tutmuş, Mustafa Kamal ideyalarını dəstəkləyən "Hakimiyət-milliyyət" qəzetiñin baş redaktoru olmuş, Anadolu agentliyinə rəhbərlik etmişdir. Əhməd bəy həmçinin Böyük Millət Məclisine üzv seçilmiş, bununla yanaşı,

Ankara Universitetində mühazirələr oxumuşdur. Əhməd bəy öz həmfikri Z.Göyalpı Atatürkə şəxsən tanış etmişdir. O, Qarsdan TBMM-nə 2 dəfə millət vəkili seçilmişdir. Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamalın yaxın dostu, silahdaşı, onun apardığı istiqlal savaşının fəal müdafiəçilərindən biri olmuşdur. Cümhuriyyətin ilk illərində onun yüksək dövlət vəzifasına çəkilməsində bu münasibələrin mühüm rol oynadığı şəksizdir.

Ə.Ağaoğlu 1930-cu ildə Mustafa Kamalın göstərişi ilə tərəqqipərvər Cümhuriyyət partiyasının qurulmasına, partyanın ideologiyasının yaradılmasında və fəaliyyətdə aktiv rol oynamışdır. Partiya fəaliyyətini dayandırıldıqdan sonra o, siyasi həyatdan ayrılaraq 1931-ci ildə İstanbul universitetində hüquq tarixi müəllimi İsləmmişdir. 1933-cü ildə "Akin" qəzeti çıxarmışdır ki, bu da müxalifət yönlü qəzet olmusdır.

1938-ci ildə Mustafa Kamalın vəfati da Ağaoğlunu sarsılmışdı. Mühacir yazarlardan biri də Əli bəy Hüseynzadə idi. O da öz fəaliyyətdə Türkiyədə yaşayan mühacirlərə kömək etmiş, onların hökumət üzvləri ilə əlaqələr qurmasına yardım etmişdir.

1926-ci ildə Bakıda qurulan I Türkoloji konqress Fuad Köprülüzadə ilə birlikdə qatılmış və "Qəribin iki dəstənəndə türk" adlı məruzə ilə çıxış etmişdir.

Bir faktı da qeyd etmək lazımdır ki, məhz "türklaşmək, İslamlamışmaq, müasirləşmək" kimi fikirlər də füyuzatçılarla birlikdə Əli bəy Hüseynzadənin ideya mənəvi dəyərləri əsasında formalanmışdır.

O, deyirdi: "İttihad hər şədən əvvəl İslama əsaslanan bir konsepsiyyadır". Bununla bərabər, o, İslami yalnız din kimi deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi və s. norma strukturunu hesab edirdi.

Göründüyü kimi, bir sır mühacirlər məhz Türkiyədə yaşamış, fəaliyyət göstərmiş, hətta dövlət vəzifələrinə belə seçilə bilmişdilər. Lakin onların böyük əksəriyyəti ömürlərinin sonuna dek vətənlərini müstəqil və azad gəra bilmədilər

#### İstifadə olunmuş ədəbiyyat siyahısı

1. ARDA, f. 28, s. 1, iş 128
2. ARDA, f. 28, s. 1, iş 129.
3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, 159 s.
4. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxiv, n.28, pr.41065
5. Ablılova A., İbrahim Abilov – Azərbaycanlı dərüt Atatürk. Bakı: AzAtaM, 2003 , 54 c.
6. Bozdağ İ. Atatürkün Avrasya devleti. Ankara: Tekin yayınları, 1999, 187 s.
7. Bakinskiy rəhbərçi (razera), müxtəlif illər
8. Şimşir B.N. Azerbaycan. Azerbaycanın Yeniden Doğu Sürecinde Türkiye-Azerbaycan ilişkileri. Ankara: Bilgi Yayınevi, 2011, 768 s.
9. T.C.B.C.A. Bakanlar Kurulu kararı 030/18/01/02/24/3/
10. İbrahimli X. Azərbaycanın mühacirəti tarixi. Bakı: Elm və təhsil, 2012, 3

#### THE ACTIVITY OF AZERBAIJANI MIGRANTS IN TURKEY AFTER APRIL OCCUPATION Summary

The article is dealt with migrants who were obliged to leave their homelands undergoing to severe persecutions of the Bolsheviks after the April occupation in 1920. The majority of Azerbaijani migrants who went abroad had settled down in Turkey.

The activity of migrant groups uniting in various organizations was against the Russian Soviet Federative Socialist Republic and the government of Soviet Azerbaijan. Azerbaijani migrants were continuing their struggles against the Bolsheviks assembling in various cities.

#### ДЕЯТЕЛЬНОСТЬ АЗЕРБАЙДЖАНСКИХ ЭМИГРАНТОВ В ТУРЦИИ ПОСЛЕ АПРЕЛЬСКОЙ ОККУПАЦИИ

##### Резюме

В статье говорится об азербайджанских эмигрантах, покинувших Родину в результате репрессий большевиков после апрельской оккупации в 1920 году. Выехавшие за рубеж азербайджанцы в большинстве своем обосновывались в Турции. Деятельность объединенных в различных организациях эмигрантов-азербайджанцев была направлена против РСФСР и Советского Азербайджана.